

# Azərbaycan Cənubi Qafqaza sülh gətirilməsində israrlıdır

*Bu qənaət BMT Baş Assambleyasının 77-ci sessiyasının tribunasından da səsləndirildi*

Amma otuz il ölkəmizin ərazilərinin 20 faizini işgal altında saxlayan, həmin ərazilərdəki ev-eşiklərimizi, ictimai emlakımızı talan edib satan, şəhər və kəndləri viranəye çevirən, Xocalı soyqırımı tövədən, bir milyon azərbaycanlıya qaćqın-köçküň taleyi yasadən, beynəlxalq ələmin çağırışlarına, Azərbaycanın sülh danışqları təkliflərinə məhəl qoymayan Ermənistanın nümayiş etdirdiyi quduşluğunu görəndə inandım ki, müharibə həyatın qaçılmaz qanunudur. Biz o qanuna əmel etməsəydik, gələcək nəsillər bizi bağışlamazdı. Azərbaycan dövləti otuz illik səbir və təmkinin nəticə vermədiyini görəndə həmin "qanuna əmel etdi".

Biz indi alman filosofun "sülh müharibə ədənlər arasında qurulan xoşbəxtlik körpüsüdür" tezisinin öz regionumuzda reallaşdırılmasına çalışırıq. Bunun üçün ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar kifayət etməli idi. Ancaq çox təessüf ki, Ermənistan rəhbərliyi bütün dünyadan qəbul etdiyi həmin reallıqları tanımaq istəmir.

Bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda da öz əksini tapmışdır. Ölkəmizin baş diplomatı dünən ictimaiyyətinə xatırladı ki, son ayalar ərzində Ermənistan və Azərbaycan arasında birbaşa dialoq da daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, Ermənistan tez-tez təxribatlara el atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir.

Bəli, bu gün dünyada hamı görür ki, Azərbaycan qalib ölkə olsa da, Ermənistanla dikte dilində danışmaq istəmir, sülh təklifləri irəli sürür və qarşı tərefin bu təkliflərə münasibət bildirməsini gözləyir. Xatırladıq ki, Azərbaycan 1990-cı illərin əvvəllerində Ermənistanın -əsasını ərazi iddiaları, beynəlxalq hüququn yanlış şəhri, uydurma tarixi hekayələr və irqçi motivlər təşkil edən təcavüzündən ciddi zərər çəkib. Hələ o zaman BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına öz dəstəyini ifadə etmiş və bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmamasını tələb etmişdi. UNESCO isə Azərbaycanın dəvətlərinə baxmayaraq, ikinci Qarabağ müharibəsindən sonra ölkəmizə missiya göndərməkdən imtina edir. Bəli ki, ölkəmizin ərazisinin Ermənistan tərefindən işğali 2020-ci ildə başa çatsa da, hələ də UNESCO-nun missiyası gəlməyib və Azərbaycan diplomatı BMT tribunasından həmin missiyanın göndərilməsi üçün növbəti çağrıları dilə getirir.

Cünki təxminən 30 il ərzində etnik təmizləmə həyata keçirən Ermənistan azərbaycanlıların geri qayıtmasının qarşısını almaq və bu ərazilərin ilhaqını təmin etmək məqsədi ilə beynəlxalq həmanitar hüququ kobud şəkildə pozaraq,



**XIX**əsr alman filosofu Fridrix Nitsşenin bu ifadəsini hələ tələbəlik illərində oxumuşdum. Açığı, o zaman "Müharibə həyatın qaçılmaz qanunudur" ifadəsi ilə qətiyyən barışa bilmirdim. Çünkü müharibənin törediyi qan-qadalar, məşəqqət və məhrumiyətlərlə bağlı çox oxumuşdum və atamın əlində, qolunda "yaşayan" faşist silahlarından qalmış qəlpələrin ona nə qədər əzab verdiyini də görmüşdüm. Dörd-beş il od-əlov arasında döyüşmüş insanın övladı "müharibə həyatın qaçılmaz qanunudur" ifadəsi ilə barışa bilməzdi. Amma...

təşkilatın təhsil, elm və mədəniyyət sahəsində xüsusi təsisatı olan UNESCO-nun mövqeyinin üst-üstə düşməməsidir. Belə ki, Təhlükəsizlik Şurası hələ münaqişənin ilk illərində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına öz dəstəyini ifadə etmiş və bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmamasını tələb etmişdi. UNESCO isə Azərbaycanın dəvətlərinə baxmayaraq, ikinci Qarabağ müharibəsindən sonra ölkəmizə missiya göndərməkdən imtina edir. Bəli ki, ölkəmizin ərazisinin Ermənistan tərefindən işğali 2020-ci ildə başa çatsa da, hələ də UNESCO-nun missiyası gəlməyib və Azərbaycan diplomatı BMT tribunasından həmin missiyanın göndərilməsi üçün növbəti çağrıları dilə getirir.

Cünki təxminən 30 il ərzində etnik təmizləmə həyata keçirən Ermənistan azərbaycanlıların geri qayıtmasının qarşısını almaq və bu ərazilərin ilhaqını təmin etmək məqsədi ilə beynəlxalq həmanitar hüququ kobud şəkildə pozaraq,

Ermənistandan və üçüncü ölkələrdən erməniləri kütləvi şəkildə ölkəmizin işğal olunmuş ərazilərinə köçürməklə qanunsuz məskunlaşma siyasetini həyata keçirib. Bu isə hərbçilərin dilində hərbi cinayət, hüquqşunaslarının leksikonunda isə insan hüquqlarının dövlət səviyyəsində pozulması kimi qiymətləndirilir. Yeni əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların bütün hüquqlarını əlindən alandan sonra onların ata-baba torpaqlarında da müxtəlif ölkələrdən getirilmiş insanlar məskunlaşdırılmışdı. Azərbaycan buna imkan verə bilməzdi və vermədi.

Ermənistan rəhbərliyi 2020-ci il noyabrın 10-da bütün dünyadan gözü qarşısında üçtərəfli Bəyanata imza ataraq öhdəliklər götürdü. Elə dünyadan gözü qabağında da həmin öhdəliklərin heç birini yerinə yetirmir. Yəni regionda sülhün bərərət edilməsini əngəlləməyə çalışır. Azərbaycan isə Cənubi Qafqaza sülh gətirilməsində israrlıdır. Elə ona görə də xarici işlər nazirimiz BMT tribunasından xatırladı ki, Azərbaycan regional sülh, sabitlik və inkişafə sadıqdır:

**Müharibə həyatın qaçılmaz qanunu, sülh isə müharibə ədənlər arasında qurulan xoşbəxtlik körpüsüdür.**

**Fridrix NITSŞE**

"Ermənistan və Azərbaycan arasında məhribən qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır".

Mütəxəssislərin fikrincə, regionda sülhə nail olmağın əsas şərtlərindən biri də Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən, beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılması istiqamətində səyler göstəriləməsidir. Təessüf ki, bu sahədə də lazımlı olan təşəbbüsleri ancaq Azərbaycan tərəfi göstərir. Ermənistan isə daim bəşər təşəbbüsleri əngelləməyə çalışır. Elə son aylar ərzində də rəsmi İrəvan ölkələrə birbaşa dialoq da daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, tez-tez təxribatlara el atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir.

Bugünkü reallıqlar ondan ibarətdir ki, Azərbaycan regionda gərginliyin mövcudluğunda maraqlı deyil və ola da bilməz. Çünkü işğaldən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpə-quruculuq işləri həyata keçirən Azərbaycan regionda sülh və sabitlik yaradılmasına çalışır ki, ölkəyə investisiya cəlb edilməsi çətinləşməsin. Elə son hərbi əməliyyatları da münaqışdən sonra irimiqyaslı investisiya, reabilitasiya və yenidənqurma layihələrinin həyata keçirildiyi ərazilər yaxın yerde baş verib.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın hansısa cəhdinə, səyinə, çalışmasına baxmayaraq, Azərbaycan regiona sülh gətirilməsinə nail olacaq. Bunu biz də istəyirik, Ermənistan istisna olmaqla region ölkələri də, elə Şimalı - Cənublu, Şərqi - Qərbi bütün dünya da. Ona görə də Ermənistanın fitnəkarlığı, riyakarlığı, terror və təxribatları ancaq bu işgalçı ölkənin özünə ziyan və peşməliqlər gətirecek.

**İttifaq MİRZƏBƏYLİ,  
"Xalq qəzeti"**